



№ 29 (9774) 9 fevral 2025-ci il BAZAR

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



**İqtisadi zonaların fəaliyyətinin  
genişlənməsi Prezident İlham Əliyevin  
bu hədəfinin reallaşmasından xəbər verir**

2011-ci ildən Prezident İlham Əliyevin sərəncamı ilə sonəye parkları və sonəye məhəllələrinin yaradılması həmin zərurətdən doğdurdu. Hazırda Azərbaycanda 9 sonəye parkı və 4 sonəye məhəlləsi var. Bütövlükədə sonəye zonası statusu altında birleşən həmin park və məhəllələr bu gün Azərbaycan iqtisadiyyatının, xüsusun qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, yerli və xarici investorlar üçün olverisişli şəraitin yaradılması, innovativ və yüksək texnologiyalar osasında rəqabətqabiliyyəti sonəye məhəllələrinin istehsalının artırılmasında sənəbali paya malikdirlər. Yeri golmışken qeyd edək ki, hər hansı orzızoğlu sonəye parkları və məhəllələrin yaradılarkən oranın infrastruktur və bazar imkanları təhlil olunur. Odur ki, zonaların yaradılması həm də bölgələrin iqtisadiyyatının inkişafına tökan verir. Onu da bildirik ki, sənə-

ye park və məhəllələrində yaradılan infrastruktur və güzəşt-dəstək sxemləri dünya praktikasına uyğundur.

Bu səbəbdən ötən 13 ildə həmin sonəye subyektlərində məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamikanın müşahidə olunması töbədir. İqtisadi Zonaların İnniyyəti Agentliyinin (İZİA) məlumatına görə, təkçə 2024-cü ildə sonəye zonalarının bütünlikdə ölkə fiziki qeyri-neft sonəyesi məhsulları istehsalında xüsusi çöküsü 17,6, ixracında 26 faiz töşkil edib. Bu il İZİA-nın idarəciliyində olan sonəye zonalarında 10-a yaxın müəssisənin fəaliyyəti başlaması planlaşdırılır. Həmin bu müəssisələrin innovativ inşaat materiallarının, tütün məmulatlarının, yüksək avtomobilərinin və s. məhsulların istehsalı ilə möşəql olacaqlar. Fəaliyyətə başlayacaq müəssisələr tərəfindən təqribən 1000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır.

Əlavə edək ki, ötən il sonəye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisəyə əməkdaşlıq 48,6 milyon manat investisiya yatırılıb, 389 daimi iş yeri yaradılıb.

İZİA-nın idarə heyətinin söri Seymur Adığözəlov bu günlər keçirdiyi mətbuat konfransında bildirmişdir ki, əməkdaşlıq ölkə üzrə sonəye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyekti töreztən, 10 sahibkar qeyri-rezidentlik statusu verilib. Sahibkarlar törfəndən sonəye zonalarına 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb. Həmçinin növbəti mərhələdə mövcud layihələr üzrə sonəye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyamın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

➡ 3

Ermənistan Avropa  
İttifaqının "müşahidə  
missiyası"ndan çəkinməlidir

Dövlət başçısı yerli televiziya kanallarına sözügedən müsahibəsində diqqətə çatdırıldı ki, heç ne bildirmədən, bizişlər heç bir razılıq olmadan onlar noinki bu missiyənin müddətinə uzatdırıldır, sayımları artırıldır, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni devət edərək mahiyyətə etimadı qırdılar: "Sonra, necə deyir, bu binoklli rüsvayçı nümayişlər, onlar yarıherbi geyim və çəkmələr geyinir və oraya hansı döyüşlər kimi gedirlər. Onların oradan necə sırtda qəçəcəyi göstərmək istəməm, eger kimse təsadüfən Azərbaycan ərazisine soxularsa, onda sadəcə görcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoksuz gözüşlər".

➡ 5

Siyasi riyakarlığın mərkəzinə  
çevrilmiş qurumun sonu



Bayden Administrasiyasının Ermənistana 65 milyon dollar, Qərbin Sülh Fondu bəhanəsi ilə 10 milyon avro ayırması, ABŞ ilə Ermənistən arasında strateji mütəməlilik sazişinin imzalanması, Makron həkimiyətinin açıq-askar təcavüzkərə dəstək verəməsi, silah göndərəməsi regionda mühərbiyən yenidən başlamasına göstərilən cəhdəldir.

Avropa İttifaqının, Qərbin, Brüsselin Ermənistən qarşısında qoyduğu vozifələr hamiya bollıdır: bu ölkə KTMT-dən çıxmış, NATO ilə əməkdaşlığı genişləndirməli, Azərbaycanla sülh müqaviləsi imzalamamalıdır.

➡ 4

Ermənistan hakimiyyəti  
narahatdır

USAID-in fealiyyəti birmənalı olaraq ABŞ-nin xarici siyasətinə ciddi zərər götürür. Elə bu səbəbdən də ABŞ Prezidenti Donald Tramp prezidentliyinin ilk günlərində bu təşkilatın fealiyyətinin dayandırılması haqqında qərar verdi. Ermənistənə isə 1992-ci ildən fealiyyətə başlayan təşkilat 2005-ci ilə qədər "humanitar" yardım göstərməklə möşəql olub. Dövlətə bürbaşa əməkdaşlıq isə 2013-cü ilən dən başlayıb. Mətbuatın yazdığını görə, bu illər orzında Ermənistən USAID-dən toxminən 3,3 milyard dollar vəsait alıb. 2024-cü ildə isə ABŞ-nin Beynəlxalq İnniyyəti Agentliyinin (USAID) Ermənistənə beşillik yardım paketiñin həcmi iki defədən çox artırılaraq, 120 milyondan 250 milyon dollara çatdırılmışdır.

Mətbuatda USAID-in rehbəri qatı ermənipərəst Saman Pauerin milyarder Ruben Vardanyanla da dəstləngə haqqında məlumatlara rast gelmək mümkündür.

➡ 4

Heydər Əliyev Fondu nüfuzlu  
beynəlxalq mükafata layiq görünlüb

Təhsil və sosial müdafiə sahəsində iri-miqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondu İslami Diniyyəsi Təhsil, Elm və Mədəniyyət Teşkilatı (ICESCO) və Həmdən bin Rəşid Al Məktüm Fondu 4-cü birgə "Həmdən-ICESCO" mükafatının qalibləri sırasında yer alırdı.

AZƏRTAC xəbər verir ki, mükafat islam dünyası ölkələrindən tədris müəssisələrinin inkişafına və təhsil mühəmmətin dəstəklənməsi təşəbbüsələrinə töhfələrə görə təqdim edilir.

Bu il yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilik uğrunda mübarizə aparıb. Heydər Əliyev Fondu təkçə islam dövlətlərində deyil, müsəlman dünyasından könarda da məktəblərin tikintisi və bərpası hə-



yata keçirən "Təhsil və sosial müdafiə layihəsi"nə görə mükafata layiq görünlüb.

"Yaşıl məqsəd"ə doğru  
Layihələr gerçəkləşir, tədbirlər davam edir

"Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nöqli Azərbaycanın enerji siyasetinin prioritətidir. Ölkəmiz elektrik enerjisi istehsalının qoymuş gücündə bərpələnən enerjide texniki potensialımız qurudu: 135 gigavat və donidə 157 gigavat təşkil edir. 2023-cü ildə Birleşmiş Ərbənəmərliklərinin "Masdar" şirkətinin təkəri 230 meqavatlıq "Qaradağ" Güneş-Elektrik Stansiyası istifadəye verilmişdir.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birleşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq güneş-elektrik stansiyasının dörd il əvvəl erməni işçiləndən azad edilmiş Cəbrayırla yaradılması ilə bağlı tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizlərinin yaradılması ilə bağlı tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlər davam edir. Azərbaycan və Türkiye arasında həyata keçirilməsi planlaşdırılan "yaşıl enerji" döhlizləri iki qardaş ölkənin əməkdaşlığının yeni mərhəlesidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini təsdiyə etmək üçün tədbirlə





# İŞİMİZ, GÜZƏRANIMIZ

## "Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"

Iqtisadi zonaların fəaliyyətinin genişlənməsi

Prezident İlham Əliyevin bu hədəfinin reallaşmasından xəbər verir

Azərbaycanda yeni iqtisadi modelin formalaması ilər onca Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Müstaqilliyin ilk illərində diqqətinə səsən neft sektoruna yönəldilməsi isə bu sahənin gəlirləri hesabına digər sahələrin inkişafına nail olmaq idi. Çünkü neftin qiymətinə, necə deyirlər, bel bağlamaq olmazdı. Ona görə de reallığın nəzərə alaraq qeyri-neft sektorunu inkişaf etdirmək üçün qolları çərmalayıb işə başlamaq lazımdı.



2011-ci ildən Prezident İlham Əliyevin sorunçamı ilə sonayə parkları və sonayə məhəllələrinin yaradılması həmin zərurətdən doğdur. Hazırda Azərbaycanda 9 sonayə parkı və 4 sonayə məhəlləsi var. Bütövlükde sonayə zonası statusu altında birləşən həmin park və məhəllələr bu gün Azərbaycan iqtisadiyyatının, xüsusun qeyri-neft sektorunun davamlı inkişafının tomin ediləsi, yerli və xarici investorlar üçün əlverişli şəraitin yaradılması, innovativ və yüksək texnologiyalar osasında rəqəbatqabiliyyəti sonayə məhsulları istehsalının artırılmasında samallı paya malikdirlər. Yeri

gəlmışkən qeyd edək ki, hər hansı ərazidə sonayə parkları və məhəllələri yaradılkən oranın infrastruktur və bazar imkanları təhlil olunur. Odur ki, zonaların yaradılması həm de bölgələrin iqtisadiyyatının inkişafını tokan verir. Ona bildirik ki, sonayə park və məhəllələrində yaradılan infrastruktur və güzəşt-dəstok sxemləri dəniz praktikasına uyundur.

Bu sobobdan ötən 13 ildə həmin sonayə subyektlərində məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamikanın müşahidə olunması töbii dir. Iqtisadi Zonaların Inkişafı Agentliyinin (İZİA) məlumatına görə, təkcə 2024-cü ildə

min bu müəssisələr innovativ inşaat materiallarının, tütün məmələtlərinin, yüksək avtomobilorun və s. məhsulların istehsalı ilə məşğul olurlar. Fealiyyəti başlayacaq müəssisələr tərəfindən sonayə parkına 276 milyon manatdan çox investisiya yarılır, 2400-dən artıq iş yerinin yaradılması planlaşdırılır. Əlavə edək ki, ötən il sonayə zonalarında yeni fealiyyətə başlayan 10 müəssisəyə ümumiyyətinde 48,6 milyon manat investisiya yarılır, 389 daimi iş yerini yaradıb.

İZİA-nın idarə heyətinin sədri Seymur Adıgözəlov bu günlər keçirdiyi mətbuat konfransında bildirmişdir ki, ümumiyyətə ölkə üzrə sonayə zonalarında investisiyaların istiqamətindən işlər bu gün da davam edir. Seymur Adıgözəlov mətbuat konfransında bu barədə deyərmişdir: "İndiyədək Ağdam Sonayə Parkı və "Araz Vadisi İqtisadi Zonası" Sonayə Parkına investorların cəlb ediləsi, yeni müəssisələrinin yaradılması istiqamətindən işlər bu gün da davam edir. Seymur Adıgözəlov mətbuat konfransında bu barədə deyərmişdir: "İndiyədək Ağdam Sonayə Parkı 29 sahibkarlıq subyektiyinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən sonayə parkına 276 milyon manatdan çox investisiya yarılır, 2400-dən artıq iş yerinin yaradılması planlaşdırılır. Əlavə edək ki, ötən il sonayə zonalarında yeni fealiyyətə başlayan 10 müəssisəyə ümumiyyətinde 48,6 milyon manat investisiya yarılır, 389 daimi iş yerini yaradıb. İşgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. "Araz Vadisi İqtisadi Zonası" Sonayə Parkının isə 10 rezidenti və 2 qeyri-rezidenti var. Parkda-

sonayə zonalarının bütünlük-də ölkə üzrə qeyri-neft sonayəsi məhsulları istehsalında xüsusi çökisi 17,6, ixracında 26 faiz töskil edib. Bu il İZİA-nın idarəciliyində ola-sonayə zonalarında 10-a ya-xın müəssisəsin fealiyyətə başlaması planlaşdırılır. Hə-

ki müəssisələrə ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması,

1800-dən çox daimi iş yerinin yaradılması gözlənilir. Bu gü-

nədək sözügedən parkda görəlmüş işlərə rezidentlər

29,6 milyon manatdan çox investisiya yarılır, 100-a ya-xın daimi iş yerini yaradılmazı

nəzərdə tutulur.

Sonayə zonalarında istehsal olunan məhsulların satışına gəldikdən, 2015-ci ildən 2024-ci ilə dək daxili olmaqla sonayə subyektlərində 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilir. Bunun 4,9 milyard manatlıq ixrac edilir. Təkəc 2024-ci ildə sonayə zonalarında 3,3 milyard manatlıq satış olub ki, onun da 1 milyard manatlıq ixrac olunub. Sonayə zonalarında istehsal edilən məhsullar dünən yənə 70-dən çox ölkəsinə ixrac edilir.

Prezident İlham Əliyev dəfələrlə demişdir ki, Azərbaycanın geleceyi şaxələndirilmək iqtisadiyyata bağlıdır: "Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük. Təbii resurslarımız bizim üçün sadəcə olaraq bir vasitədir ki, ölkəmizi hərəkətli şəkildə inkişaf etdirək və güclü qeyri-neft iqtisadiyyatı yaradaq".

Bu gün qeyri-neft sektorunda həyata keçirilən məqsədönlü İslahatlar, yeni mehanizmlərin tövbicili, rəqəbatqabiliyyəti və innovativ sonayə məhsulları istehsalı müəssisələrinin yaradılması mözhəmin həmin hədəfin reallaşmasına xidmət edir.

Züleyxa ƏLİYEVƏ,  
"Azərbaycan"

İzmirdə Azərbaycan ilə Türkiyənin iş adamları birgə fəaliyyət imkanlarını müzakirə ediblər

Türkiyənin İzmir şəhərində "Azərbaycan könlüləri iş dünyası ilə görüşür" mövzusunda toplantı keçirilib.

AZORTAC xəbər verir ki, İzmir Azərbaycan Dərnəyi (İZAZDER) tərəfindən Türkiye ilə Azərbaycan arasında ticarət əlaqələrinin da-ha da inkişaf etdirilməsi məqsədi töşkil olunan tödbirdə çox sayıda iş adamı iştirak edib, yeni əməkdaşlıq imkanları dəyərləndirilir.

Toplantıda çıxış edən İZAZDER södr Pərviz Altay və dərbynən Türkəy-Azərbaycan iş imkanlarının inkişaf komitəsinin södr Tamer Öztrük İzmir şəhərində yaşayan Azərbaycanlı sənəsən insanları eyni çətir altında birləşdirmək və ölkə arası modeni əməkdaşlığı möhkəmləndirmək məqsədi dərbynə maraqlı artdığını bildiriblər. İZAZDER-in bu günə qədər coxşayı mödəni tödbirdən töşkil etdiyi vurğulan Pərviz Altay Ulu Öndər Heydər Əliyevin "Bir millet, iki dövlət" kələmə uyğun layihələr həyata keçirdikləri üçün qurur duyduğunu qeyd edib.

Tamer Öztrük ölkələrinə arasındakı güclü qardaşlıq münasibətlərindən vərəkən tödbirdən bu münasibətlərin ticarət sahəsində dəha da dorinləşməsinə xidmət etdiyini deyib.

Toplantıda çıxış edən İZAZDER södr Pərviz Altay və dərbynən Türkəy-Azərbaycan iş imkanlarının inkişaf komitəsinin södr Tamer Öztrük İzmir şəhərində yaşayan Azərbaycanlı sənəsən insanları eyni çətir altında birləşdirmək və ölkə arası modeni əməkdaşlığı möhkəmləndirmək məqsədi dərbynə maraqlı artdığını bildiriblər.

Toplantının sonunda Pərviz Altay tödbirdin olduqua məhsuldar keçidiyi və gələcəkdə bu cür tödbirlərin dəha da artacağına deyib.

Sinqapurun saytında Azərbaycanın rəqəmsal sosial uğurları və DOST modeli barədə məqalə dərc olunub

Göstərilən e-xidmətlərin statistikası, nazirliyin mərkəzləndirilmiş elektron informasiya sisteminin 80-dən çox qurumun e-sistemləri ilə integrasiya şəraitində fəaliyyət göstərdiyi və "rəqəmsal körpü" olaraq fasiləsiz məlumat mühadiləsinə imkan yaratdıqı qeyd edilir.

Habelə son illerde 56 proaktiv təyinat xidmətinin iş salındığı, bu xidmətlərin əhəmiyyəti, DOST RİM-in missiyalarından birinin və innovativinindən proaktiv xidmətlərin sayıni artırmaq olduğunu bildirilir.

Sosial sahə üzrə rəqəmsallaşma prosesinin hazırlanıb dəvam etdiyi və mərkəzin süni intellekt osası həllərin tətbiqi ilə bağlı hədofləri diqqət qatdırılır. Məqalədə DOST modeli barədə məlumat verilir, emək, məşğulluq, sosial müdafiə üzrə xidmətlərin DOST mərkəzlərində "bir pəncərə"dən göstərildiyi qeyd olunur.

"GovInsider" təşkilatı dövlət sektorunda innovasiyaları təbliğ etmək üçün fəaliyyət göstərən genis platformadır. Təşkilat dövlət sektorundakı transformasiyaları bir platformdan təqdim etməklə bu sahədə qabaqcıl təcrübələrin beynəlxalq soviyyədə tanıtılması və onların genis tətbiqini təşviq edir.

## "Yaşıl məqsəd"ə doğru

Layihələr gerçəkləşir, tədbirlər davam edir



Bu günlərdə Türkiyənin İstanbul şəhərində "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşlı Enerji Dəhlizi" layihəsinin müzakirəsində dair növbəti iclasın keçirilməsi ölkəmizin bərpəolunan enerji hədəflərinin doğru inamla addımlaşdırılmasına daha bir göstəricidir.

Həmin tödbirdə Azərbaycanı təmsil edən nümayəndə Heydər Əliyevin rəhbərliyi ilə, energetika nazirinin müavini Orxan Zeynalov çıxışında ölkəmizin enerji keçidi sahəsində mövcud strateji, bərpəolunan enerji potensialı və "yaşıl enerji"nın ixracı istiqamətində atılan addımlar barədə məlumat verib. Azərbaycanda "yaşıl enerji" zonalarının yaradılması və Xəzər dənizində külool enerjisi potensialının reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən, həmçinin ölkəmiz Avropana ilə birləşdirək "yaşıl enerji" döhləzlerindən bəhəs edib.

Təqdirəliyəqədən hər ki, bərpəolunan enerji layihələri getdiyək rayonlarmızda da-ha da qədər ölkəmizdə toxuminen 6 giqvatlıq günü, külək və hidroenerji stansiyalarının tikiləsi planlaşdırılır. Lakin bu, planlaşdırılmış hamisə deyil, çünki 10 giqvatlıq bərpəolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

2030-cu il qədər ölkəmizdə toxuminen 6 giqvatlıq günü, külək və hidroenerji stansiyalarının tikiləsi planlaşdırılır. Lakin bu, planlaşdırılmış hamisə deyil, çünki 10 giqvatlıq bərpəolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Keçən il noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılış mərasimindən sonra Prezident İlham Əliyev bir daha xatırlatmışdır ki,

bu məqsədlərə ümumilikdə 135 giqvat və dənizdə 157 giqvat təşkil edir. 2023-cü ilde Birləşmiş Əmək Əmərliliklərinin "Masdar" şirkətinin tikidiyi 230 meqavatlıq "Qaradag" Günoş-Elektrik Stansiyası istifadəyə verilmişdir. Səudiyyə Ərabistanının "ACWA Power" şirkəti isə hərəkət 240 meqavatlıq külool enerjisi stansiyasını təsis etdirək. COP29 çərçivəsində Birləşmiş Krallıq BP şirkəti ilə 240 meqavatlıq günoş-elektrik stansiyasının dörd il əvvəl erməni işgalindən azad edilmiş Cəbrayıl rayonunda töməl qoyulmuşdur.

2030-cu il qədər ölkəmizdə toxuminen 6 giqvatlıq günü, külək və hidroenerji stansiyalarının tikiləsi planlaşdırılır. Lakin bu, planlaşdırılmış hamisə deyil, çünki 10 giqvatlıq bərpəolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Naxçıvan Muxtar Respublikasında "yaşıl enerji" zonasının inkişafına dair Konsepsiya və Tədbirlər Planı hazırlanmışdır.

"Azərbaycan-Qara donuz-Avropa", "Azərbaycan-Türkiyə-Avropa", "Mərkəzi Asiya-Azərbaycan-Avropa" kimi "yaşıl enerji" döhləzlerinin yaradılması ilə bağlı tödbirlər davam edir. Azərbaycan və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında "yaşıl enerji" döhləzli iki qardaş ölkənin əməkdaşlığının yeni mərhələsidir. Bu əməkdaşlıq regionda həyata keçirilən "yaşıl enerji" döhləzlerinin yaradılması ilə bağlı həmçinin "yaşıl enerji"nin örtülülməsi sahəsində əməkdaşlığıdır. Anlaşma Memorandumu "yaşıl enerji"nin müzakirəsi edilib və sonradan mətn razılışdırılıb.

Nümayəndə Heydər Əliyevin rəhbərliyi ilə, Azərbaycanın energetika nazirinin müavini Zafer Demircan ilə Azərbaycan və Türkiyə arasında "yaşıl enerji" döhləzlerinin yaradılması məsələsinin müzakirəsi keçirilib. Görüşdə

Flora SADIQLI,  
"Azərbaycan"

6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2025-ci ilin yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq isə himayədar ailəyə verilib.

Ümumilikdə ötən dövrde övladlığa və himayədar ailəyə verilmiş uşaqların ailədəkli vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 110 monitorinq keçirilib.

Reinteqrasiya tödbirləri dəvam etdirilib və 21 uşaqın müəssisələrə düşməsinin qarşı alınıb, 14 uşaq isə müəssisələrə ailələrinə reinteqrasiya edilib.











# İDMAN



## FIFA agenti legioner limiti ilə bağlı qərari dəstəklədi

"Bu, yerli futbolçularımızda "rəqabət ruhu" nun artmasına səbəb olacaq"

Fevrahın 3-ü AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib və toplantıda bir sira vacib qərarlar qəbul olunub. Ən çox diqqətçəkən qərarlardan biri növbəti mövsümündə etibarən Azərbaycan Premyer Liqasında legioner limitinin loğvi olunması ilə bağlıdır. Bu dəyişiklik perspektivdə Azərbaycan futbolunun inkişafına, golçucuya hesablanmış bir addımdır. Bildirik ki, AFFA-nın İcraiyyə Komitəsinin aldığı yeni qərarlar ictimaiyyətə elan edildikdən sonra birmənalı qarşılıqlı: "Futbolda legioner limitinin loğvi bir çox ölkənin keçdiyi yoldur, məhz elə onlarda da bu prosesə asan keçid olmayıb. Əlbettə ki, ölkəmizdə də müyyəyən kütlo tərofından müzakirə mövzusu oldu və davam edir. Bize görə bu qərardan sonra inسانlı və ya hərəkətli oyunçuların ağlında əsas səbəb: "Bizim futbol karyeramız necə olacaq və ya azərbaycanlı futbolçular harada oynayacaq?" Yəni məsələ bir az da psixolojidir. Düşünürəm ki, legioner oyunçulara görə onlar mövqelərini itirmiş olacaqlar. Futbol bacarığına inanın oyunçuları buna problem kimi görməlidirlər, əksinə, rəqabət girməlidirlər. Yəqin ki, alman qərarların dərinliyində "rəqabət



rəqabət"un artırılması, yerli futbolçularımızın öz üzərində daha çox işləməsi kimi məqsəmləri da nəzərdə tutublar".

Səid Bağırov olaşa edib ki, qərarın texniki tərofları daha maraqlıdır. Məsələn, ilk önce Premyer Liqada klubların sayının 10-dan 12-yə artırılması ləğvi maraqlı dərəcədən artrır. futbolçuların yüksək lıqə klublarında çıxışına imkan yaradacaq. Belə olduğu halda 1-ci, 2-ci lıqalarda da ümumi olaraq klubların sayı artmalıdır. Hətta legioner limitinin loğvi 1-ci və 2-ci lıqada oyunçu maaşlarına da müsbət təsir etməlidir. Bunu edə biləcək klubumuz demək olar ki, yoxdur. Məliyə imkanı dəhə böyük olan klublarımız 8-12 ya da 13-15 say limitindən yararlanıb. Buna əsasən bu isə bir-başa oyunçu maaşlarını da yaxın göləcəkədə müsbət təsir göstərməlidir.

Azərbaycanın ilk rəsmi FIFA agenti bildirik ki, əslində, legioner limitinin loğvi teorik olaraq qərara alındı, praktiki olaraq, tətbiqi heq de asan görünmüür. Yəni bu o demək deyil ki, bütün klublar ancaq legioner oyunçu transferi etmək üçün ümumiylükde 3 milyon 400 min manat rüsum ödənilməlidir. Bunu edə biləcək klubumuz demək olar ki, yoxdur. Məliyə imkanı dəhə böyük olan klublarımız 8-12 ya da 13-15 say limitindən yararlanıb. Buna əsasən bu isə bir-başa oyunçu maaşlarını da yaxın göləcəkədə müsbət təsir göstərməlidir.

"Bu, yerli futbolçularımızı "nə de olsa, limite görə məcbur bizi də oynamadaqalar" düşüncəsindən, arxayıncılıqdan çıxarıcaq. Artıq yerli futbolçularımız heytətli dərəcədən dəhə çələşəcək, mübarizə aparancaqlar. Bu da öz növbəsində milli komandanın inkişafına yol açacaq. Hənsi ki, son vaxtlar al-

gioner oyunçulara görə rüsum hor bir oyuncu üçün 5 min manat idi, 12-ci oyundan sonra hər oyuncu üçün əlavə 50 min manat ödənilirdi. Əgor oyuncu öz ölkəsinin millisindən oynamışdır, 5 min manatlıq rüsumdan azad olunurdu. Ancaq indi millidə forma geyinə belə klub oyuncu üçün rüsum ödəmeli olacaq, yəni milli komanda oyuncusuna üstünlüyü loğ olunur. Əlavə olaraq rüsumlar oyuncu sayıya görə tənzimlənir. Belə ki, 1 legionerden 7 legionera qədər 5 min manat, 8-dən 12-yə qədər 10 min manat, 13-dən 15-ə qədər 100 min manat, 16-va dəhə çox oyuncu üçün 200 min manat ödənilməlidir. Bu rüsumlar nəzərə alıb tətbiq edilərse, AFFA 11 legioner oyuncu oynatmağa icazə verir, ancaq klub bu futbolcu transfer etmək istəsə, 110 min manat rüsum ödəməlidir. İştirak orzusunda 17 legioner oyuncu salmağa da icazə verilir, lakin bu transferləri etmək üçün ümumiylükde 3 milyon 400 min manat rüsum ödənilməlidir. Bunu edə biləcək klubumuz demək olar ki, yoxdur. Məliyə imkanı dəhə böyük olan klublarımız 8-12 ya da 13-15 say limitindən yararlanıb. Buna əsasən bu isə bir-başa oyunçu maaşlarını da yaxın göləcəkədə müsbət təsir göstərməlidir.

"QOLAT Sport Services və Futbol Agentliyi" olaraq, hazırda 20-dən çox yerli oyuncu ilə hüquq olaraq təmsilçilik müqaviləsi olduğunu qeyd edən FIFA agenti bildirik ki, futbolçular bu qərəm gördükde müyyəyən məyusluq keçiriblər: "Lakin inkişaf üçün fərqli mühəttəri görəmkə lazımdır. İstənilən iddə komfort zona var, biz həmin zonanı tərk etdikdə güclənirik. Mehz biz agentliklər olaraq oyunçularımızla psixoloji səhəbətli mütmələdi təşkil edərik, bu məsələləri onlara izah edirik. Futbol agentliyi olaraq onu düşüñürük ki, alman son qərərlər Azərbaycan futbolunun inkişaf üçün bir tokan olacaq. Dəyərli futbolçularımız özlərinə inanınlar və dəhə çəhdərlər etsinlər, alınacaq!"

Elçin CƏFƏROV,  
"Azərbaycan"

## "Zeekr" dünya rekorduna imza atıb

Cin elektromobil istehsalçısı "Zeekr" elektromobil şarj süresi üzrə dünya rekorduna imza atıb. Belə ki, "Zeekr 7X" elektromobilinin 75 kilovat-saat həcmli bateriyası 10 faizdən 80 faizə qədər enerjini cəmi 9 dəqiqə 45 saniyəyə yığa bilir. Bu inanılmaz sürət 840 kilovat gücündə enerji vərə bilən yüksək performanslı şarj stansiyaları sayısında müümökün olub.

Yeni texnologiya hər dəqiqəlik şarj üçün 33,7 km yürüs məsafəsi artırır və aşağı temperatur şəraitində də batareyanın sabitliyini qoruyur. "Zeekr" sürlü şarj stansiyaları şəbəkəsində genişləndirilir və 2026-ci ilə qədər 10 min şarj stansiyasını istifadəyə verməyi planlaşdırır.

Adı elektromobil batareyalarından fərqli olaraq, "Zeekr" in yeni texnologiyası aşağı temperatur şəraitində də yüksək səmərəlilik və sabitliyi qoruyur. Məsələn, menfi 10 dərəcə temperaturda batareyə 80 faizə qədər enerjini cəmi 30 dəqiqəyə yığa bilir. Yeni "Zeekr" elektromobililləri ənənəvi nikel-kobalt-mangan batareyaları əvvəzində litium-dəmir-fosfat (LFP) batareyalardan istifadə



## "ChatGPT"də yeni funksiya

"OpenAI" şirkəti "ChatGPT" asash çat-botu üçün yeni funksiya elan edib. Yeni funksiya alqoritmə istifadəçi sorğusu əsasında dərin araşdırımlar aparmağı imkan verəcək.

Səhəb "Deep research" funksiyasından gedir. Yeni funksiyanın təsvirindən qeyd olunub ki, o, avtomon şəkildə çalışıb, lazımi məlumatları axtarmaq üçün çoxpillələr traktoriya planlaşdırıraq və icra edərək, lazım göldikdə geri qaydarlaq və real vaxt orzında onlayn rejimde ortaya çıxan yeni məlumatı reaksiya verərək fəaliyyət göstərəbilər.

"Deep research" funksiyası yalnız istifadəçi sənalı cavab tapmaqla kifayətənmir, həm də müxtəlif mənbələrdən məlumatları tohilib edib ümumişdir. Verilmiş mövzuya üzrə ətraflı hesabat hazırlanır. Yeni funksiyanın çələşmə prosesi zamanı ekranın sağ tərəfindən prosesin qısa təsviri, sitatlar və diaqramlar oləvə edə biləcək.

Yeni funksiyanın əçətanlılığına göldikdə isə aylıq 200 dollar abunə haqqı ödəyən istifadəçilər her ay "Deep research" e 100 sorğu ünvanıyla biləcəklər. Aylıq 20 dollar ödəyən istifadəçilər isə möhdud girişə tomin ediləcəklər.



diger məlumatlar göstərilir. İstifadəçilər funksiyani aktivləşdirmək üçün mənən sorğusu daxil edə, eləcə de şəkil və ya oləvə fayllar, məsələn, PDF formatında sənədlər və ya elektron cədvəllər və ya bilərlər. Bunun sayasında alqoritm dəha çox kontekst əldə edir və görünlər işin yekunlarına əsasən, ot-rafli hesabat hazırlanıb. Müvəqqət 5-30 dəqiqə arasında vaxt tələb edir. Çat-bot göləcəkdə öz cavablarına şəkillər və diaqramlar oləvə edə biləcək.

Yeni funksiyanın əçətanlılığına göldikdə isə aylıq 200 dollar abunə haqqı ödəyən istifadəçilər her ay "Deep research" e 100 sorğu ünvanıyla biləcəklər. Aylıq 20 dollar ödəyən istifadəçilər isə möhdud girişə tomin ediləcəklər.

## 3 dəfə qatlanan smartfon

"Samsung" şirkəti bu il ilk 3 dəfə qatlanan bilən smartfonunu təqdim edəcək. Şirkətin bu smartfonu ənənəvi "Huawei" tarafından təqdim edilmiş "Mate XT" adlı 3 qat qatlanan bilən smartfon na rəqib olacaq. İndi əsas yeni smartfonun adı bəlli olub.

Yeni məlumatə əsasən, sözügedən smartfon "Galaxy G Fold" adını əldə edəcək. Cihazın bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir. Bu, yaxşı qatlanan bilən "Galaxy Z Fold 7" və "Z Flip 7" smartfonlarının təqdimatları üçün keçiriləcək "Galaxy Unpacked" tədbirində baş tutacaq.



"Galaxy G Fold"un tam açıq vəziyyətdə ekran ölçüsü 9,96 düym təşkil edəcək. Müqayiso üçün qeyd etmək lazımdır ki, "Huawei Mate XT"nin tam açıq vəziyyətdə ekran ölçüsü 10,2 düym təşkil edir.

Sözügedən cihazın şirkətin on bahalı smartfonlarından biri olacaq bildirilir.

## Yanković də gedir?



Yeni ildən sonra Olavio Juninyon Braziliya "Flamen-qo" suna, Julio Romano Macaristan "Ferensvaros" una göndərən "Qarabağ"ın dəha bir aparıcı oyunçusuna Avropa dan ciddi maraq var. Belə ki, Xorvatiyada "Dinamo Zagreb" klubu Marko Yankoviçə mənecərlər vasitəsilə xəbor göndərib.

"Dinamo"nın çağırışına reaksiya verməyib. Marko Yankoviç 1995-ci il yulun 9-da o vaxt hələ Yuqoslaviya İttifaq Respublikası adlanan, özdə Serbiya ilə Monteneqronu birləşdirən ölkənin Setine şəhərində dünyaya gəlib. Məşhur "Partizan"ın yetmişlərindən, peşəkar futbolçu karyerasına elə burada başlayıb. Ardından "Teleoptik", OFK, "Partizan" (hamisə Serbiya), "Olimpiakos" (Yunanistan), "Maribor" (Sloveniya), SPAL, "Krotone" (hər ikisi İtaliya), "Beytor", "Hapoel" (Tel-Əviv, hər ikisi İsrail) klublarında çıxış edib. Onun en yüksək transfer qiyməti 2018-ci ildə qeydə alımb. Həmin vaxt SPAL-də çıxış edən Markonun dəyəri 2,5 milyon avro olub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdam temsilçisi ilə qarşılaşmış və hər iki oyunda qalib gəlmış Xorvatiya klubu onunla dənişmələr aparmağa hazırlıdır. Bunun üçün Monteneqronun yığıncaqının üzvü məkani dəyişmək niyyətində olub-olmaması barədə onla qatı fikir bildirməlidir.

2022-ci ilin yanvar 20-dən bəri "Qarabağ"ın formasını geyinən balkanlı legioner hələlik

## Yeni transfer rekordu

Futbol klubları yanvar ayında ümumiylək 2,35 milyard dollar doğrunda 5863 transfer həyata keçiriblər. FIFA-nın məlumatına görə, hər iki rəqəm qeyd olunan dövr üçün rekord göstəricidir.

2025-ci ilin yanvar ayında oyunçuların transferlərinin ümumi möbləyi 2024-ci ilin eyni dövrü ilə müqayisədə 57,9, 2023-cü ilə müqayisədə isə 47,1 faiz çoxdur.

Qiş transfer pancerosunda on çox vəsaiti (621,6 milyon dollar) İngiltərə klubları xərcleyib. İlk "5-liy" Almaniya (295,7 milyon dollar), İtaliya (223,8 milyon dollar), Fransa (209,7 milyon dollar) və Səudiyyə Ərəbistanı (202,1 milyon dollar) komandaları da daxildir.

Fransa klubları isə oyunçunun satışından dəhə çox qazanıb - 371 milyon dollar. İlk "5-liy" Almaniya (226,2 milyon dollar), İngiltərə (186,2 milyon dollar), Portuqaliya (176,4 milyon dollar) və İtaliya (162 milyon dollar) təmsilçiləri dərəcələr.

Qadın futbolunda da transferlərin ümumi möbləyi yenilənilən. Ötən ay 5,8 milyon dollar möbləğində 455 keşid baş tutub. Bu isə müvafiq olaraq, +22,6 və 180,6 faiz artım deməkdir.

## Reqbi topuna bənzəyən pilotsuz uçuş aparıcı



Reqbi topuna bənzəyən ən yeni kamikadze dronu təqdim edilib. "P.S. Killer" (PSK) adlı pilotsuz uçuş aparıcı təkəv formunasına görə deyil, həm də istənilən hədəfə həcum etməsi ilə unikalidir. Hazırlanan şirkət bunu "çoxməqsədli təkəvi pilotus toyvaya sistemi" adlandırır. Tərtibatçılar deyirlər ki, kamikadze pilotus uçuş aparıcı təkəvi 2 saniyəyə buraxıla bilər, əsərə sadəcə onu havaya atmaq lazmırdır.

ABŞ və müttəfiqləri tərəfindən istifadə edilən kamikadze pilotus aparalar çox olşa da, bu unikal sistem onu bazarzdakı digər təkəflərdən fərqləndirir. Məlumatə görə, cihazın çoxisi 800 qrardom və eyni çoxluqda hazırlanıb. İstifadəçilər hərəkətli həcumda hazırlanıb. Əsasən, ot-rafli hesabat hazırlanıb. İstifadəçilər əyvənətən 5-30 dəqiqə arasında vaxt tələb edir. Çat-bot göləcəkdə öz cavablarına şəkillər və diaqramlar oləvə edə biləcək.

Yeni funksiyanın əçətanlılığına göldikdə isə aylıq 200 dollar abunə haqqı ödəyən istifadəçilər her ay "Deep research" e 100 sorğu ünvanıyla biləcəklər. Aylıq 20 dollar ödəyən istifadəçilər isə möhdud girişə tomin ediləcəklər.

## Dəfələrlə istifadə edilə bilən batareya

Çin Pekin Universiteti və Pekin Texnologiya İnstitutunun alımları 10 min dəfə şarj dövründən sonra ilkin tutumunu 99 faizini saxlaya bilən bərk cismli aluminium batareya hazırlanıb. Ənənəvi litium-ion batareyləri ilə müqayisədə onun enerji saxlama müddəti əhəmiyyətli dərəcədə çoxdur.

Yeni növ batare

